

ABB ASC-də ödəniş kartları üzrə TARİF CƏDVƏLİ

1.1.3	3 illik	8	20	10	45	90	60	100	500	90	90
1.2	Mastercard ödəniş sistemi üzrə										
	Müddət	MC Standard	MC Business Sahibkar Card (Sahibkart)	MC Business (korporativ və biznes)	MC Gold	MC Platinum ¹	MC Yuventus Platinum ²	MC World Elite ³			
1.2.1	1 illik	10		15	30	50	-	300			
1.2.2	2 illik	15		30	45	75	-	450			
1.2.3	3 illik	20		10	45	60	100	30	600		

1.3	UnionPay ödəniş sistemi üzrə										
	Müddət	UnionPay Classic	UnionPay Gold	UnionPay Platinum							
1.3.1	1 illik	10	30	50							

1.3	UnionPay ödəniş sistemi üzrə			
	Müddət	UnionPay Classic	UnionPay Gold	UnionPay Platinum
1.3.1	1 illik	10	30	50
1.3.2	2 illik	15	45	75
1.3.3	3 illik	20	60	100
1.4	American Express ödəniş sistemi üzrə			
	Müddət	American Express Green Card ²	American Express Gold Card ³	American Express Platinum Card ¹
1.4.1	1 illik	-	-	-
1.4.2	2 illik	-	-	-
1.4.3	3 illik	120	300	1200

1 - Bu növ kart sahiblərinə ödəniş kartının müddətinə uyğun "Lounge Key" xidməti xüsusi şərtlər çərçivəsində təqdim olunur. Şərtlər beynəlxalq ödəniş sistemləri tərəfindən müəyyən edilir və xidmətdən istifadəyə görə müştəridən xidmət haqqı tutulur.

2 - Mastercard Platinum Yuventus kartları yalnız 3 il müddətində buraxılır və xidmət haqqı sifərlə oluncan müştəri tərəfindən əvvəlcədən ödənilir.

3 - American Express kartını alan müştəriyə, əyni hesaba əlavə kart kimi pulsuz MasterCard kartı verilir (American Express Green - MC Standard, American Express Gold - MC Gold, American Express Platinum - MC Platinum). Əlavə hədiyyə verilən kart müştəri müraciəti əsasında yenidən buraxıldığı halda Bankın mövcud tarifləri və qeydlərinə müvafiq olaraq verilir.

Əlavə olaraq 02.03.2020-ci il tarixindən etibarən VISA Electron, VISA PrimeCard Gold, VISA PrimeCard Platinum kartlarının istifadəsə verilməsi dayandırılıb.

1.5	TamKart debet kartlarına edilən mədaxil üzrə ⁴						
	Müddət	TamKart VISA Classic	TamKart MasterCard Standard	TamKart VISA Gold	TamKart MasterCard Gold	TamKart VISA Platinum	TamKart MasterCard Platinum
1.5.1	5 illik	500 ⁵	500 ⁵	2000	2000	5000	5000

Kart üzrə ümumi xidmət haqqı				
Kredit kartlar				
Müddət	TamKart Classic / Standard	TamKart Gold	TamKart Platinum	TamKart Premium**
5 illik	20 AZN*	30 AZN	100 AZN	300 AZN
Debet kartlar				
Müddət	TamKart Classic / Standard Debet	TamKart Gold	TamKart Platinum	TamKart Premium**
5 illik	10 AZN	50 AZN	100 AZN	500 AZN

*Kampaniya çərçivəsində pulsuz təqdim olunur

**Müddət - 5 illik

Standart debet kartdakı qalıq 1 illik gəlir qalıq hesablanan illik faiz dərəcəsi 6%	Premium debet kartdakı qalıq 1 illik gəlir qalıq hesablanan illik faiz dərəcəsi 7%
TamKart Debet Classic/Standart/Gənc/Eko və TamKart Debet Gold kartlarında - qalıq məbləği min. 1000 AZN, maks. 100 000 AZN	TamKart Debet Platinum və TamKart Debet Premium kartlarında - qalıq məbləği min. 3000 AZN, maks. 100 000 AZN
* Qalıq faiz yalnız AZN valyutalı və ABB Mobile-də qeydiyyatdan keçmiş kartlara aid olacaq.	

--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--	--

4 - TamKart debet məhsulları fəzliki qazılaraq hər valyuta üzrə (AZN/USD/EUR) maksimum 1 addım olmaqla ödəniş kartının valyutasına uyğun olaraq mədaxil edildikdə pulsuz təqdim ediləcəkdir.

5 - Regionlarda yerləşən filiallarda və bütün ASAN göbələrində - 200 AZN

2	Tamkart Kredit Kartı vasitəsilə nəğdləşdirmə və köçürməyə görə komissiyon haqqları	
2.1	Visa (Classic, Gold, Platinum, Premium) və MasterCard (Standart, Gold, Platinum, Premium) kartları	
2.2	ABB-nin ATM və POS terminalları vasitəsi ilə nəğdləşdirmə üzrə komissiya	2.5% (min. 2 AZN)
2.3	Azərbaycan ərazisində "Azarikard" MMC tərəfindən xidmət olunan digər bankların ATM-lərindən nəğdləşdirmə	2.5% (min. 3.50 AZN)
2.4	Azərbaycan ərazisində "Azarikard" MMC tərəfindən xidmət olunan digər bankların POS-terminallarından nəğdləşdirmə	2.5% (min. 5 AZN)
2.5	Xaricdə və Azərbaycan ərazisində "Azarikard" MMC tərəfindən xidmət olunmayan ATM-lərdən nəğdləşdirmə	2.5% (min. 3.50 AZN)
2.6	Xaricdə və Azərbaycan ərazisində "Azarikard" MMC tərəfindən xidmət olunmayan POS-terminallardan nəğdləşdirmə	2.5% (min. 6 AZN)
2.7	Ölkədaxili kartlara köçürmə	2.5% (min. 2 AZN)
2.8	Ölkəxarici kartlara köçürmə	2.5% (min. 3 USD)
2.9	6012, 6050 və 6051 MCC kodlarla əməliyyatların aparılması üzrə xidmət haqqı	2.5% (min. 2 AZN)
3	ABB hesabına köçürmə	2.5% (min. 2 AZN)
3.1	AniPay ilə köçürmə	2.5% (min. 2 AZN)
3.2	Digər tariflər	Bankın mövcud tariflərinə uyğun

6 - Kart itirildikdə, oğurlandıqda, yarasız hala düşdükdə və ya kartın müddəti bitdikdə müştəriyə kart hesabını açmış MXS-də kart hesabından nəğd vəsaitin verilməsinə görə də təbiiq olunur (Kredit limiti istisna olmaqla)

7 - Əmək haqqı kartı üçün kredit limitinin hesabına nəğd vəsaitin alınmasına görə komissiyon haqqı - 1.0% (minimum 1 AZN/USD/EUR/GBP), güzəştli müddətə verilən kreditin alınmasına görə komissiyon haqqı - 1.5% (minimum 2 AZN/USD/EUR/GBP)

8 - Nəğdləşdirmə və kartdan karta əməliyyatları üzrə limit birlikdə nəzərə alınacaq.

3.3	"Cash by code" xidmətinə görə komissiyon haqqı			
3.4	Visa (Internet, Electron, Classic, Gold, Platinum, Business), MasterCard (Web-Card, Maestro, Standard, Gold, Platinum, Business), MasterCard Yuventus Platinum, Union Pay (Classic, Gold, Platinum) kartları	American Express/Visa Infinite/MC World Elite, PrimeCard, Güzəşt müddəti (grace period) olan Visa və MasterCard kartları	Əmək haqqı, sosial müavinət, tələbə təqaüdü və ABB-də nəğd vəsaitin alınmasına görə komissiyon haqqı tutulmayan digər kartlar	
3.5	Vəsaitin köçürülməsi: - Azərbaycan Respublikasının ərazisində (minimum məbləğ 10 AZN və ya onun ekvivalenti) maksimal məbləğ 1000 AZN	1.35% min.1.5 AZN/USD/EUR/GBP	1.65% min.2.5 AZN/USD/EUR/GBP	0.35% min.0.5 AZN/USD/EUR/GBP Kredit limitinin hesabına ABB və digər bankları 100% min.2 AZN/USD/EUR/GBP

3.6	"Unique" (marc oyunları və s.) və "quasi-cash" (elektron pul kisəsi və s.) tipli əməliyyatlara görə komissiyon haqqı ⁹			
3.7	Əməliyyat növü	Visa (Internet, Electron, Classic, Gold, Platinum, Business), MasterCard (Web-Card, Maestro, Standard, Gold, Platinum, Business), MasterCard Yuventus Platinum, Union Pay (Classic, Gold, Platinum) kartları	American Express/Visa Infinite/MC World Elite, PrimeCard, Güzəşt müddəti (grace period) olan Visa və MasterCard kartları	Əmək haqqı, sosial müavinət, tələbə təqaüdü və ABB-də nəğd vəsaitin alınmasına görə komissiyon haqqı tutulmayan digər kartlar
3.8	ABB tərəfindən xidmət olunan ticarət obyektlərində aparılan "quasi-cash" (elektron pul kisəsi və s.)	1% (minimum 1 USD ekvivalentində)	0.5% (minimum 1 USD ekvivalentində) AMEX (minimum 2 USD ekvivalentində)	0%
3.9	Azərbaycan ərazisində "Azarikard" MMC tərəfindən xidmət olunan digər bankların ticarət obyektlərində aparılan "quasi-cash" (elektron pul kisəsi və s.)	1.5% (minimum 3.5 USD ekvivalentində)	2% (minimum 3.5 USD ekvivalentində)	1.5% (minimum 3.5 USD ekvivalentində)
4	Xaricdə və Azərbaycan ərazisində "Azarikard" MMC tərəfindən xidmət olunmayan ticarət obyektlərində aparılan "quasi-cash" (elektron pul kisəsi və s.)	1.5% (minimum 5 USD ekvivalentində)	2% (minimum 5 USD ekvivalentində)	1.5% (minimum 5 USD ekvivalentində)
4.1	ABB-nin bütün kartları üzrə ölkədaxili və ölkəxarici "unique" (marc oyunları və s.)	2.5% (minimum 5 AZN ekvivalentində)		

9 - Qeyd 1: American Express, VISA Infinite, MasterCard World Elite, VISA Prime Gold, VISA Prime Platinum, hələki güzəşt müddətli VISA Platinum, VISA Gold, VISA Classic, VISA Business, VISA Gold Business və MasterCard Platinum, MasterCard Gold, MasterCard Business tipli kartları üzrə 6012, 6050 və 6051 MCC kodlarla əməliyyatların aparılmasına icazə verilmir;

Qeyd 2: yuxarıda qeyd olunan kartlar istisna olmaqla, bütün VISA, MasterCard, MasterCard Debit və Maestro kartları üzrə:

- Ölkədaxili "unique" və "quasi-cash" (MCC 4829, 6029, 6330, 6334) əməliyyatları üçün 1% (minimum 5 manat ekvivalentində) komissiyon haqqı tutulur.

- Ölkədaxili 6050 və 6051 MCC kodlarla aparılan əməliyyatlar üçün komissiyon haqqı tutulmur.

- Əməkhaqqı, sosial müavinət, təqaüd kartlarından bank olmayan elektron pul kisələrinə aylıq 1 000 AZN ekvivalentinə qədər komissiyasız, daha sonra isə 1% komissiya (min 1 AZN/USD/EUR/GBP) ilə pul köçürmə imkanı

Qeyd 3: Ələpəzəddəki əməliyyatlara görə komissiyon tutulmur.

TamKart Debet Classic/Standart / TamKart Gənc		TamKart Debet Premium kartlarında-10000 AZN ekvivalentində komissiyasız (sonra 1% min 1 AZN) ¹¹	
Azercell Co-brand / TamKart Eko / TamKart Debet Gold kartları -7000 AZN ekvivalentində komissiyasız (sonra 1% min 1 AZN) ¹¹		TamKart Debet Premium kartlarında-15000 AZN ekvivalentində komissiyasız (sonra 1% min 1 AZN) ¹¹	
10 - Əmək haqqı kartdan çıxan güzəştli müddətə verilən kredit limitinin hesabına köçürmələrə görə komissiyon haqqı - 1.65% (minimum 0.6 AZN/USD/EUR/GBP) Nağdsızlaşdırma və kartdan kartla emaliyyatları üzrə limit birlikdə nəzərə alınacaq.			
11 - Nağdsızlaşdırma və kartdan karta emaliyyatları üzrə limit birlikdə nəzərə alınacaq.			
4.8	Kartlara daxil olan vəsaitə görə vəsait alan şəxsin kartından tutulan komissiyon haqlar ¹²		
4.9	Visa (Internet, Electron, Classic, Gold, platinum, PrimeCard, Infinite, Business), MasterCard (Web-Card, Maestro, Standard, Gold, Platinum, World Elite, Business),Union Pay (Classic, Gold, Platinum), American Express, Güzəşt müddəti (grace period) olan Visa və MasterCard kartları	Əmək haqqı, sosial müavinət, tələbə təqaüdü və ABB-də nağd vəsaitin alınmasına görə komissiyon haqqı tutulmayan digər kartlar	TamKart / ABB limit Debet kartlar
5	ABB-nin filial/bölgələrində, POS-cırdan xidməti, Cash-in tipli bankomatlarla, ödəmə terminallarında və Cash to any card		

Ölkədaxili bütün kartlara köçürmə			
TamKart Debet Classic/ Standart / TamKart Gənc Azericell Co-brand / TamKart Eko / TamKart Debet Gold kartları -7000 AZN ekvivalentində komissiyasız (sonra 1% min 1 AZN) ¹¹		TamKart Debet Platinum kartlarında-10000 AZN ekvivalentində komissiyasız (sonra 1% min 1 AZN) ¹¹ TamKart Debet Premium kartlarında-15000 AZN ekvivalentində komissiyasız (sonra 1% min 1 AZN) ¹¹	

10 - Əmək haqqı kartları üçün güzəştli müddətə verilən kredit limitinin hesabına köçürmələrə görə komissiyon haqqı - 1.65% (minimum 0.6 AZN/USD/EUR/GBP)

Nəğdləşdirmə və kartdan karta əməliyyatları üzrə limit birlikdə nəzərə alınacaq.

11 - Nəğdləşdirmə və kartdan karta əməliyyatları üzrə limit birlikdə nəzərə alınacaq.

4.8	Kartlara daxil olan vəsaitə görə vəsait alan şəxsin kartından tutulan komissiyon haqları ¹²			
4.9	Visa (Internet, Electron, Classic, Gold, Platinum, PrimeCard, Infinite, Business), MasterCard (Web-Card, Maestro, Standard, Gold, Platinum, World Elite, Business), Union Pay (Classic, Gold, Platinum), American Express, Güzəşt müddəti (grace period) olan Visa və MasterCard kartları	Əmək haqqı, sosial müavinət, tələbə təqaüdü və ABB-də nəğd vəsaitin alınmasına görə komissiyon haqqı tutulmayan digər kartlar	Tamkart / ABB Miles Debet kartları	
5	ABB-nin filial/göbələrində, POS-credit xidməti, Cash-in tipli bankomatlarda, ödəmə terminallarında və Cash to any card (kartın işləmədən) xidməti vasitəsilə kart hesabına daxil olmuş vəsaitə görə	0% ¹³	0%	0%
5.1	Digər köçürmə vasitəsilə kart hesabına daxil olmuş vəsaitə görə ("Cranat" təcili pul köçürməsi vasitəsilə daxil olmuş vəsaitlərə şamil olunmur)	0%	0.5% ¹²	0.5%
5.2	Digər bank kartlarından karta daxil olmuş köçürmələrə görə	0%	0% ¹⁴	0% ¹⁵
Əmanət, Million və GoldenPay terminaları ilə mədaxil olan vəsaitlərə görə komissiyalar.				
Tamkart Visa Classic, Tamkart MC Standart, TamDigi kart Tamkart Eko, Tamkart Gold, Azericell co brand, Saving, Əmək haqqı		Aylıq 1000 AZN komissiyasız, daha sonra 0.5%		
Tamkart Platinum, Sea Breeze Platinum, Abb Miles		Aylıq 5 000 AZN komissiyasız, daha sonra 0.5%		
Tamkart Premium, Sea Breeze Signature, ABB Miles Premium, Azal Miles		Aylıq 10 000 AZN komissiyasız, daha sonra 0.5%		

12 - Azərbaycan Respublikasının Qarabağ İqtisadi bölgəsi və ya bank hesabları vasitəsilə daxil olmuş vəsaitə görə (dəfn pulu və digər müavinətlər, sağlamlıq ödənişləri, mədafi yardımları və s.) komissiyon haqqı təbiiq olunmur.

13 - ABB-nin Mastercard Debit Standart Saving kartları üzrə ATM-lərlə karta mədaxil zamanı 0.8% komissiya təbiiq olunmur.

14 - Mədəxi Əməkhaqqı Classic/ Standart kartları üzrə 2000 AZN-dən yuxarı, Əməkhaqqı Gold/ Platinum/ Infinite/ World Elite kartları üzrə 10000 AZN-dən yuxarı olduqda 1% komissiya hesablanır.

15 - Mədəxi Tamkart Sadı Gold kartları üzrə 3000 AZN-dən yuxarı, Tamkart Platinum/Premium və ABB Miles kartları üzrə 10000 AZN-dən yuxarı olduqda 0.5% komissiya hesablanır.

5.3	Bankla əməkdaşlıq edən poçt-kuryer xidmətləri vasitəsilə VISA Infinite/MC World Elite/VISA PrimeCard/American Express Card ödəniş kartlarının hər göndərişinə görə komissiyon haqqı ¹⁶	
5.4	Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (Bakı şəhəri üzrə)	10 AZN
5.5	Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (Respublikanın digər regionlarına)	20 AZN
5.6	Kartların və ya PIN zərflərin poçt vasitəsi ilə göndərilməsi (Respublikadan xaricə)	Bankla əməkdaşlıq edən poçt-kuryer xidmətinin tarifi + 10 AZN

16 - Kart və PIN zərfləri ayrı-ayrılıqda göndərilir.

5.7	Digər xidmətlərə görə komissiyon haqları	
5.8	Kartın təcili hazırlanması (yalnız Bakı, Sumqayıt, Xirdalan və Gəncə şəhərlərində yerləşən Bankın filial və göbələrində üçün) ¹⁷	10 AZN
5.9	Bloklaşmış PIN kodun bərpası	pulsuz
6	PIN-change (PIN dəyişdirilməsi) xidməti	1 AZN
6.1	PIN Erase (müşərinin unudulduq PIN kodunun bərpası) xidməti (hər əməliyyata görə)	2 AZN
6.2	"SMS xəbərdarlıq" xidməti	Aylıq 3 AZN
6.3	Pensiya kartları üzrə yalnız daxiliolmalar üzrə "SMS xəbərdarlıq" xidməti ¹⁸	0.10 AZN aylıq
6.4	Digər maliyyə-kredit təşkilatlarının kart sahiblərinə ABB mantaqələrində nəğd vəsaitin verilməsi bir POS-terminal üzrə min 100 USD maks. 5000 USD	1.5%
6.5	Chargeback əməliyyatına görə xidmət haqqı	Ölkə daxil əməliyyat üçün 5 AZN Ölkə xarici əməliyyat üçün 20 AZN
6.6	Müşərinin təklifi ilə başlanılmış "arbitrage" sorğusuna görə xidmət haqqı ¹⁹	Arbitraj sorğu - 20 AZN, Arbitraj udulursax - 900 AZN
6.7	Kart yarasız hala düşdükdə və ya PIN-kodu unudulduqda kartın müddətindən asılı olmayaraq yeni kartın verilməsi ²⁰	5 AZN
6.8	Kart müştəridən asılı olmayan səbəblərdən yarasız hala düşdükdə (məqnit zolağının və ya çipin oxunmaması, kart pəstahının və ya PIN zərflərin əvvəlcədən yarasız olması) ödəniş kartının yenilənməsi	pulsuz
6.9	Kartın müştəridən asılı səbəblərdən yarasız hala düşdükdə yeni kartın pəstahının verilməsi (müvafiq kartın bitmə tarixinə uyğun)	Gold, Platinum və Premium kartlar 5 əzn Digər kartlar 10 əzn
7	Ödəniş kartı itirildikdə və ya oğurlandıqda yeni kartın verilməsi	Kart növbündən asılı olaraq mövcud xidmət haqqı
7.1	Priority Pass xidmətinin göstərilməsi üçün verilməli kart itirildikdə, oğurlandıqda və ya yarasız hala düşdükdə yeni kartın verilməsi	20 USD və ya ekvivalenti
7.2	"3D Secure SMS-qeydiyyat" xidmətinə qoşulma	pulsuz

17 - İş günləri saat 14:00-a kimi sifariş edilən kartın həmin gün hazırlanır.

18 - Viza Platinum/MC Platinum, Visa Tamkart Platinum, Visa Tamkart Premium/MC Tamkart Premium, Visa Signature/MC Black Edition, Visa Infinite/MC World Elite, ABB Miles VISA/ABB Miles Visa Premium/ABB Miles MC Premium, American Express Platinum Card, UnionPay Platinum, Visa Business Platinum, MasterCard Yuventus Platinum, Visa Sea Breeze Co Brand Platinum, Visa Sea Breeze Co Brand Signature Miles, Ödəniş üzvləri üçün pulsuzdur.

19 - Prosedurların başlanılması üçün müştərinin ödəniş qabiliyyətili nəzərə alınmaqla ilk olaraq, arıza verildikən, sığorta depozitinin tutulması və gələcəkdə proses uzadıldıqda xərclərin müştəri hesabına qarşılanması təmin edilir.

20 - Azərbaycan Respublikasının Qarabağ İqtisadi bölgəsində və ətraf rayonlarının işğaldan azad edilməsi ilə bağlı gedən döyüqlərdə fiziki şəxsin səhli olması ilə əlaqədar onun əla üzvlərinin, həmçinin yaranan hərblərin pensiya və sosial müavinət ödəniş kartları üzrə xidmət haqqı tutulmur.

7.3	ƏLA kart üzrə tariflər	
7.4	Xidmət haqqı:	
7.5	"Korporativ parakəndə" segmenti və pensiyaçılar üçün	pulsuz
7.6	Digər müştərilər	10 AZN
7.7	Digər tariflər	Bankın mövcud tariflərinə uyğun

7.8	Kredit kartları vasitəsilə verilən kreditlərin faiz dərəcələri			
7.9	Kartlar üzrə kreditin növü	Valyuta növü	Faiz dərəcəsi	
8	Güzəşt müddəti olan	AZN	Limitin artıq	
		Xarici valyuta	Limitin artıq	
8.1	Güzəşt müddəti olmayan	AZN	28%	56%
		Xarici valyuta	22%	44%
8.2	Güzəşt müddəti olmayan	AZN	24%	48%
		Xarici valyuta	18%	36%